

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏS GƏR

№ 24 (515)

15 dekabr

2017-ci il

Qəzet 1992-ci il dekabrın 16-dan nəşr olunur.

Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT EDİB

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 14 il keçdi.

AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri Xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti mərasimində Baş nazir Artur Rəsi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider



olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələ-

cəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Azərbaycan dövlətçiliyinin xilas-karı, Türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbadiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azər-

baycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbadiyyətə qovuşmasının 14-cü ildönümü günü – dekabrın 12-də də paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri Xiyabanda xalqımızın Ümummilli Liderinin xatirəsinə dərin ehtiramla yad edir, onun məzarı önünə əklillər, gül dəstələri qoyur, müdrik dövlət xadiminə Allahdan rəhmət diləyirlər.

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2018-ci İL YANVARIN 1-dən 30-dək MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə **qərara alıram**:

1. 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaş tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaş 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılınsınlar.

2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılınsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il.

DAXİLİ QOŞUNLARIN ŞƏXSİ HEYƏTİ MİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİNİ QƏLBİNDƏ ƏBƏDİ YAŞADACAQDIR

Müasir Azərbaycanın qurucusu Milli Lider Heydər Əliyevin vəfatından 14 il ötdü. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbadiyaşarlıq qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Artıq 14 ildir ki, Ulu Öndərin əziz xatirəsinə yad edən qədirbilən xalqımız Fəxri Xiyabana gələrək müdrik rəhbərini anır, məzarı önünə tər güllər düzür.

Dekabrın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və bir qrup şəxsi heyəti Fəxri Xiyabanda Azərbaycanın tarixi şəxsiyyəti, dövlətimizin xilaskarı, Milli Lider Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiramla yad edərək, məzarı önünə tər qızılgül dəstələri düzüblər.

Heydər Əliyev əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də xalqımızın firavanlığı, dövlət və dövlətçiliyimizin gücləndirilməsi naminə ömrünü fəda etmiş Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının, o cümlədən Daxili Qoşunların şəxsi heyətinin qəlbində əbədi yaşayacaqdır.

DAXİLİ QOŞUNLARIN BAŞ İDARƏSİNDƏ MİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLİB



Bu günlərdə ölkəmizin hər yerində dünyanın nadir şəxsiyyətləri ilə bir sırada dayanan, Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi insan, Milli Lider Heydər Əliyevin əziz xatirəsi böyük ehtiram hissi ilə anılır.

Bununla əlaqədar, dekabrın 7-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Ulu Öndər Heydər

Əliyevin anim mərasimi keçirilib. Mərasimdə millət vəkili Elman Nəsirov iştirak edib.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sü-kutla yad edilməsi ilə başlayıb, Dövlət Himni ifa edilib.

Qeyd olunub ki, müstəqil Azərbaycanın zamanın ağır və çətin sınağından çıxarı-laraq dünyada tanınan nüfuzlu bir dövlətə çevrilməsi məhz Milli Lider Heydər Əliyevin müdrik və uzaqqören siyase-

tinin nəticəsidir. Heydər Əliyev 14 il öncə canından çox sevdiyi, uğrunda özünü fəda etdiyi torpağa qovuşsa da, Daxili Qoşunların şəxsi heyəti onun əziz xatirəsinə hər an qəlbində yaşadır.

Məhz dahi şəxsiyyətin Azərbaycan rəhbərliyinə tarixi qayıdışından sonra müstəqil dövlətimizin təhlükəsizliyinin etibarlı keşikçilərindən olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş

fəaliyyəti yüksək qiymətlən-dirilmiş, dövlət quruculuğu prosesində qoşunların düzgün istiqamətdə təşkil olunması, qurulması və formalaşması əhəmiyyətli məsələlərdən biri kimi önə çəkilmişdir. Bununla

millət vəkili Elman Nəsirova söz verilib.

O, Azərbaycan xalqının müdrik oğlu, qətiyyəti ilə hey-ranlıq doğuran, yenilməz iradə sahibi Heydər Əliyevin gənc, müstəqil dövlətimizi labüd



da, Daxili Qoşunlar inkişafın yeni mərhələsinə qədəm qo-yaraq ildən-ile təkmilləşmiş, müasirləşmiş, dövlətə və döv-lətçiliyə sədaqətlə xidmət edən peşəkar bir quruma çev-rilmişdir.

Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığında bəhs edən film nümayiş etdirilib.

Sonra "Heydər Əliyev müasir Azərbaycanın bani-sidir" mövzusunda çıxış üçün

fəlakətlərdən qurtaran dahi şəxsiyyət olduğunu diqqətə çatdırıb. Milli Liderin xalq, Vətən, dövlət və dövlətçilik uğrunda əvəzsiz xidmətlərindən bəhs edən millət vəkili qeyd edib ki, yüz illər keçsə də, Heydər Əliyevin Azər-baycan dövləti, xalq qarşısındakı misilsiz xidmətləri heç vaxt unudulmuyacaq.

Mətbuat xidməti

DAXİLİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ - DAXİLİ QOŞUNLARIN KOMANDANININ "ƏSGƏR" QƏZETİNİN YARANMASININ 25-ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ REDAKSİYA HEYƏTİNƏ TƏBRİKİ!

Dekabrın 16-da Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əsgər" qəzetinin yaranmasının 25-ci ili tamam olur. Ölkəmizdə nəşr olunan ilk hərbi qəzetlərdən biri kimi "Əsgər" qəzeti ötən dövr ərzində şərəfli yol keçib, zəngin təcrübə toplayıb və üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi dövrdə yaradılmış "Əsgər" qəzeti döyüş ruhunun daşıyıcısı olaraq şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayıb. Qəzetin səhifələrində hərbi qulluqçularımı-

zın qəhrəmanlığı və fədakarlığı dolğun vəsf edilib, döyüş salnamə-mizə dair maraqlı faktlar öz əksini tapıb.

Daxili Qoşunların ötən 25 ildə formalaşması və keçdiyi inkişaf yolu, xidməti-döyüş fəaliyyətində əldə olunan nailiyyətlər, aparılmış böyük quruculuq işləri müntəzəm olaraq "Əsgər" qəzetinin səhifələrində işıqlandırılıb.

"Əsgər" qəzeti mütərəqqi mətbuat ənənələrimizin davamçısı olaraq, azərbaycançılıq əqidəsinin, dövlətçilik təfəkkürünün, milli-mənəvi dəyərlərimizin aşılmasına

təqdirəlayiq töhfələr verib. Onu da xüsusi vurğulamaq lazımdır ki, Milli Lider Heydər Əliyevin siyasi irsinin təbliğ olunması, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daxili və xarici siyasət kursu, respublikamızın güdrətlənməsi, parlaq gələcəyə doğru inamla inkişafı yönündə gördüyü böyük işlər barədə hərbi qulluqçularımızın geniş məlumatlandırılmasında da "Əsgər" qəzetinin fəaliyyəti nəzərəcarpan olub.

İctimaiyyətlə əlaqələrin qurulması, cəmiyyətdə hərbi qulluqçularımızın xidməti barədə düzgün təsəvvürlərin formalaşması baxımından da "Əsgər" qəzeti redaksiyasının özünəməxsus əməyi var.

"Əsgər" qəzetinin yaradılmasının 25-ci ildönümü münasibətilə redaksiyanın kollektivini ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

**general-leytenant
Şahin Məmmədov**

15 dekabr 2017-ci il.

MÜHƏNDİS-İSTEHKAMÇILARIMIZ XİDMƏTDƏ ŞƏXSİ NÜMUNƏ GÖSTƏRMƏYİ BACARIR

99713 sayılı hərbi hissənin Mühəndis xidməti verilən tapşırıqların icrasını yüksək döyüş hazırlığını qoruyub saxlayan xidmətlərdən biridir. Xidmət rəisi mayor Elçin Məmmədov xidməti-döyüş fəaliyyəti barədə danışıqdan qeyd etdi ki, funksional vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan mühəndis-istehkamçılar tərəfindən qarşıya qoyulmuş tapşırıqlar layiqincə yerinə yetirilir.



Hissənin mühəndis təminatının təşkili, şəxsi heyətin mühəndis vasitələri ilə təmin edilməsi və onlardan düzgün istifadə qaydaları daima diqqət mərkəzində saxlanılır.

Hərbi hissə komandirinin tədqiq etdiyi müvafiq plana əsasən, istehkamçılar döyüş hazırlığı ayda iki dəfə (bir dəfə gecə, bir dəfə gündüz) yoxlanılır. Şəxsi heyətlə hər həftənin şənbə günü ixtisas hazırlığı üzrə nəzəri və praktiki məşğələlər təşkil olunur. Məşğələlər yarımqrup tərkibində də keçirilir.

İstehkam yarımqrupunun əsas vəzifələri təhkim olunmuş ərazidə sahibsiz qalmış şübhəli əşyaların zərərsizləşdirilməsi, parlamentar hərbi sursatların aşkar olunaraq təhlükəsiz hala gətirilməsi və ya



parıltılmasıdır. Xüsusi dövlət tədbirlərində əraziyə daxil olan avtomobillərin nəzarət-buraxılış məntəqəsində qanunla müəyyən edilmiş əşyaların, partlayıcı maddələrin axtarılaraq aşkar edilməsi də istehkam yarımqrupunun qarşısında duran tapşırıqlardandır.

Keçirilən təlimlər zamanı əsasən ərazidə minaların tapılması, avtomobillərin yoxlanılması və

şübhəli bilənə bağlamalara təhlükəsizlik qaydalarına əməl edilərək yaxınlaşma kimi elementlərin öyrədilməsinə üstünlük verilir.

İstehkamçıların peşə vərdişlərinin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Onlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) təşkil etdiyi və Türkiyə Respublikasında keçirilən müvafiq kurslara cəlb olunurlar. Kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunur.

Mühəndis-istehkamçıların peşəkərliliyinin sübutu kimi cari ilin avqust ayında Xızı rayonunun ərazisində yerləşən Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ərazinin təmizlənməsi əməliyyatında qüsursuz xidmət aparmalarını göstərə bilər. ANAMA ilə birgə əraziləri minalardan təmizləmə əməliyyatları üzrə axtarıba cəlb olunmuş şəxsi heyət tərəfindən partlamamış hərbi sursat, partlamış-yanmış mərmə qalıqları, yandırma məhsulu aşkar edilərək götürülmüşdür. Xidmət vaxtı partlamamış hərbi sursatlarla davranış zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilmişdir.

Mühəndis xidmətinin rəisi mayor E.Məmmədov kargüzər çavuş Lamiyyə Allahverdiyevanı da xidmətdə müsbət xarakterizə edir, onun bir kargüzər kimi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildirir.

Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirən istehkamçılarımız bundan sonra da vəzifə borclarından irəli gələn tələblərə məsuliyyətlə yanaşacaqlarını deyərək, rəhbərlik tərəfindən onlara göstərilən etimadı hər zaman doğruladacaqlarına söz verdilər.

leytenant N.Ağayeva

"ƏSGƏR" QƏZETİ: DÖYÜŞ RUHUNUN DAŞIYICISI, MÜTƏRƏQQİ MƏTBUAAT ƏNƏNƏLƏRİMİZİN DAVAMÇISI

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzeti ölkəmizdə ilk nəşr olunan hərbi qəzetlərdən biridir. Qəzetin birinci sayı 1992-ci il dekabr ayının 16-da işıq üzə girmişdir. Yaradıldığı ilk dövrdə "Əsgər" qəzeti müəyyən çətinliklərlə üzləşsə də, bu günədək fasiləsiz olaraq dərc edilmiş, təqdirəlayiq inkişaf yolu keçərək, hərbi mətbuat orqanı kimi zəngin təcrübə toplamışdır. "Əsgər" qəzeti müharibə dövründə yaradıldığından, Daxili Qoşunların işğalçı düşmənlə savaşa şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsində, onların Vətən yolunda fədakarlığının təbliğ olunmasında böyük rol oynamışdır. Barit qoxulu səngərlərdə döyüşçülərin səvərək oxuduğu qəzet kimi "Əsgər" ona göstərilən etimadı doğrultmuşdur. Təbliğat, maarifləndirmə missiyanını uğurla yerinə yetirməklə yanaşı, qəzet həm döyüş sınaqları dövründə, həm də sonrakı mərhələlərdə şəxsi heyət üçün etibarlı informasiya mənbəyi olmuşdur.



xidməti vəzifələrinə yerinə yetirilməsində, habelə döyüş təlimi və idman sahəsində uğurları da dolğun işıqlandırılmışdır.

Qürurla qeyd etmək olar ki, "Əsgər" qəzeti redaksiyasının mövcud arxiv Daxili Qoşunların tarixi haqqında qiymətli mənbədir. Gələcəkdə tarixçilər, tədqiqatçılar, araşdırmaçı-jurnalistlər bu mənbəyə dəfələrlə istinad edəcəklər.

"Əsgər" qəzeti ölkəmizdə hərbi jurnalistikanın təşəkkül tapması və inkişafına layiqli töhfələr vermişdir.

Rafael Rzayev, Daxili Qoşunların veteranı, şair Elxan Xəzər, Əməkdar jurnalist Təranə Məmmədova, polkovnik-leytenant Rəşad Səriyev "Əsgər" qəzetinin redaktoru olmuşlar.

Redaksiyada istedadlı jurnalistlər yetişmişlər və onların imzaları geniş oxucu dairəsində tanınır. T.Məmmədova həm də uzun illər Daxili Qoşunların mətbuat xidmətinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir. Müharibə veteranları, respublikamızın ilk hərbi jurnalistlərindən olan Vahid Məhərrəmov, İlham Babayev və Mərdan Hüseynli müxtəlif vaxtlarda "Əsgər" qəzeti re-

daksiyasında çalışmışlar. Daxili Qoşunların daha bir veteranı Yalçın Abbasov ön cəbhədə qəzetin ştat-dankənar müxbiri olmuş, sonradan redaksiyada müxtəlif vəzifələrdə yaradıcılıq yolunu davam etdirmişdir.

"Əsgər" qəzeti redaksiyası tərəfindən Daxili Qoşunların şəhid hərbi qulluqçularından bəhs edən "Oğullar verir ki can, yaşasın Azərbaycan", Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Jandarm Baş Komandanlığının əməkdaşlığı barədə "Nə xoşbəxtdir türkəm deyən" kitabları, Daxili Qoşunların yaradılmasının 15-ci, 20-ci və 25-ci ildönümlərinə həsr olunmuş xüsusi nəşrlər hazırlanaraq çap olunmuşdur.

Bu gün mətbuat xidmətinin və onun tərkib hissəsi olan "Əsgər" qəzeti redaksiyasının səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların Komandanlığı tərəfindən lazımı şərait yaradılmışdır. Müasir kompüterlər, foto və videoaparatlar, digər texniki vasitələr redaksiyanın sərəncamına verilmişdir. Qəzet Daxili İşlər Nazirliyinin mətbəəsində yüksək poliqrafik standartlara uyğun çap olunur.

Artıq bir neçə ildir ki, qəzetin elektron variantı Daxili Qoşunların internet saytında yerləşdirilir və bununla da onun oxucu dairəsi genişlənilir.

Daxili Qoşunların bütün hərbi hissələrində "Əsgər" qəzetinin ştat-dankənar müxbir postları mövcuddur. Qəzetdə yaradıcı istedadla malik hərbi qulluqçularını və veteranlarını yazıları da dərc edilir.

Müasir mətbuat tariximizdə hərbi qəzet olaraq öz möhürünü vuran "Əsgər" qəzeti məramına sadıq qalaraq, Daxili Qoşunları bundan sonra da layiqincə təmsil edəcəkdir.

Mətbuat xidməti

Müxbirlərin daim döyüş bölgəsində, döyüşçülərlə bir yerdə olmaları, döyüşçülərin hətta ən cüzi bir şücaətinin də işıqlandırılması, təbliğ edilməsi, döyüşdənəkar nümunəvi xidməti ilə seçilən hərbiçilərin də diqqətdən kənar qalmamaları, qəzetin bütün nömrələrinin əsgərlərə çatdırılması və s. "Əsgər" qəzeti qarşısında qoyulan əsas tələblər idi.

"Əsgər" qəzeti bu gün də qoşunların mətbuat orqanı olaraq öz uğurlu fəaliyyətini davam etdirməkdədir. Daimi oxucusu kimi bildirmək istəyirəm ki, xidməti-döyüş fəaliyyəti ilə bərabər qəzetdə müntəzəm olaraq qoşunların döyüş yolu, elmi-populyar, təcrübə-metodik, təşviqedic yazılar böyük maraqla izlənilir. Fikrimcə, "Əsgər" qəzetinin hərbi jurnalistika tariximizdəki özünəməxsus rolu və əhəmiyyəti gələcək tədqiqatçılardan da diqqətindən kənar qalmayacaq.

Bir daha doğma "Əsgər" qəzetimizin 25 yaşını təbrik edərim, inanıram ki, Daxili Qoşunların Azərbaycan dövlətçiliyinin qorunması yolundakı fəaliyyətinə "Əsgər" qəzeti bundan sonra dəyərli töhfələr verəcək.

**Səfəxan Bayramov,
AHM-in Fiziki hazırlıq
kafedrasının müəllimi**

25 YAŞLI "ƏSGƏR"Ə

Vaqif Səmədoğlu dedi ki, qəzetin adını "Əsgər" qoysanız, daha uğurlu səslənər, çünki...

Daxili Qoşunların "Əsgər" qəzetinin nəşrə başlamasından 25 il ötür, bu həm redaksiya heyəti, həm də qəzetin daimi oxucuları - Daxili Qoşunlar ailəsi üçün əlamətdar hadisədir.

Qəzetin "Əsgər" adlandırılmasının kiçik və çox maraqlı bir tarixçəsi var. Yaxşı yadımdadır, 1992-ci ilin axırları idi, qəzetlərin nüfuzlu ziyalılardan ibarət redaksiya heyəti yarıldı. Rəhbərlik müntəzəm olaraq həmin adamlarla qəzet nömrələrini, materialları müzakirə edir, onların tövsiyələrini, iradlarını, məsləhətlərini nəzərə alırdı. Xalq şairi, mərhum dramaturqumuz Vaqif Səmədoğlu, millət vəkili Aqil Abbas kimi ziyalılar redaksiya heyətinə daxil idilər. Hazırkı mərhələsində, qəzetlə bağlı toplantıda Vaqif Səmədoğlu qəzetə uğurlar arzuladı və "mənə elə gəlir ki, qəzetin adını "Əsgər" qoysanız, daha uğurlu səslənər, çünki "Əsgər" sözü türklüyümüzə, mənliliyimizə, ruhumuza, ən əsası da vətəndaşımıza daha doğma və yaxındır" -

deyə məsləhətini bildirdi.

Beləliklə, qəzetin "Əsgər" adlandırılması qərara alındı. Odu ki, qəzetimizin adının müəllifinin Vaqif Səmədoğlu olduğu qənaətinə gəldim.

Müasir oxucu üçün kiçik formatlı bir qəzetin əhəmiyyətini təsəvvür etmək yəqin ki, çox çətindir. Bunun üçün həmin dövrə xəyali səfər etməliyik. Mətbuat azadlığının təmin olduğu bir şəraitdə istənilən şəxs haqqında qəzetdə yazılar verile bilər. Amma o dövrdə vəziyyət başqa cür idi. Əminəm ki, mətbuat orqanı kimi istənilən qəzetin rolu indikindən qat-qat artıq idi və mənəcə, indiki çoxsaylı qəzetlərin bir yerdəki bütün oxucuları o vaxtı azsaylı qəzetlərin oxucularının sayından dəfələrlə azdır.

Nəhayət, 1992-ci ilin dekabr ayının 16-da qəzetin ilk nömrəsi çapdan çıxdı. 1-ci say çox uğurlu alındı. Qoşunların mənəvi-psixoloji hazırlığında, təbliğat-təşviqat məsələlərində qəzetin əvəzsiz rolu özünü göstərməyə başladı.

XÜSUSİ VASITƏLƏRİN TƏTBİQİ DƏSTƏSİ İLİ UĞURLA BAŞA VURUB

Cari ildə keçirilən ümumi inspeksiya yoxlamasının nəticələrinə əsasən, Daxili Qoşunların 99713 sayılı hərbi hissəsində xüsusi vasitələrin təbiiq dəstəsi yüksək döyüş hazırlığı, nizam-intizam nümayiş etdirərək, fərqlənməyi bacarıb. İlin yekununu "əla" və "yaxşı" qiymətlərlə başa vuran dəstənin komandiri polkovnik-leytenant

zəri cəhətdən nə qədər mükəmməl məniməsə, praktiki fəaliyyət zamanı heç bir çətinliklə üzlənməz. Eyni zamanda, ixtisas hazırlığının əhəmiyyəti də diqqətdən kənar qalmamalıdır. İxtisas hazırlığı məşğələsi hərbi qulluqçuların peşə vərdişlərinin artırılmasında çox mühüm rola malikdir".

Onun sözlərinə görə, hərbi



Vaqif Umudəliyev tabeliyində olan şəxsi heyətin müsbət nəticələr əldə etməsinin səbəblərini açıqladı. Qeyd etdi ki, bütün bunlar təlim və məşğələlərin effektiv keçirilməsi sayəsində ərsəyə gəlib: "Əldə olunan nailiyyətlər tədris dövründə keçirilən məşğələlər zamanı qazanılmış biliklərin nəticəsi kimi qiymətləndirilməlidir. Düşünürəm ki, şəxsi heyət onlara təhkim olunmuş xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərini nə-

qulluqçular məşğələlərdə fəal iştirak edir və xidmət etdiyi sahədə daha çox biliklər qazanmaq üçün səylərini əsrigəmir. Qəflətdən qarşıya çıxan tapşırıqların yerinə yetirilməsi, ictimai təhlükəsizliyin təmin olunması məqsədilə daim öz üzərində çalışırlar.

Məşğələlərdə əsas etibarilə xüsusi vasitələrdən ixtisas hazırlığı üzrə qrupların, bölmələrin və dəstənin sərbəst fəaliyyətinə diqqət yetirilir. Təsdiq olunmuş məş-

ğələ cədvəlinə uyğun olaraq, gündəlik şəxsi heyətlə ssenarilə və geocə təlimləri keçirilir ki, bu da onların peşə vərdişlərinin təkmilləşdirilməsini təmin edir.

Elə bunun nəticəsidir ki, hərbi qulluqçuların fiziki dözümlüü, nizam-intizamı yüksək səviyyədedir. Kollektivdə yoldaşlıq, dostluq münasibətləri qorunub saxlanılır.

Sevindirici haldır ki, 2017-ci il ərzində dəstədə kobud intizam pozuntusuna və xəsarətə hallarına yol verilməyib.

İl ərzində dəstənin şəxsi heyəti Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunları və "Formula-1 Azərbaycan Qran-Pri" yarışlarına cəlb olunub. Xidmət müddəti ərzində hərbi qulluqçular təşəbbüskarlıq nümayiş etdirərək, tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Hər bir komandirin özlüyündə bir təbiiqə olduğunu diqqətə çatdıran polkovnik-leytenant V.Umudəliyev hərbi qulluqçularla tələbkarlıq və qayğıkeşlik prinsiplərini paralel şəkildə saxlamaq, onların hər birinin fərdi xüsusiyyətlərini öyrənmək və hər kəsi öz bacarığına uyğun istiqamətdə yönləndirməyin vacibliyini vurğuladı. Həmin təstəyə yeni qəbul olunan hərbi qulluqçulara xüsusi nəzarətin olduğunu, onlara hami təyin olunduqdan sonra kollektivə uyğunlaşmaları üçün qrupun, bölmənin və dəstənin xüsusiyyətlərini izah olunduğunu sözlərinə əlavə etdi. Bu işdə dəstə komandirinin bütün kateqoriyalı komandir heyəti və fəallar tərəfindən yaxından köməklik göstərilir.

Daim öz üzərində səylə çalışan dəstənin şəxsi heyəti növbəti illərdə də hərbi hissədə birinciliyi qoruyub saxlamağa israrlıdır. Biz də, öz növbəmizdə, dəstənin hər bir hərbi qulluqçusuna uğurlar arzulayıq, yeni-yeni nailiyyətlər diləyirik.

leytenant N.Ağayeva

YÜKSƏK İXTİSAS HAZIRLIĞINA MALİK RABİTƏÇİLƏRİMİZ...



17072 sayılı hərbi hissənin xidməti-döyüş fəaliyyətində, habelə daimi yüksək döyüş hazırlığının qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri də Rabitə və AİS xidmətidir. Bu xidmət etibarlı və arasıksizləşməz rabitənin təmin edilməsi üzrə fəaliyyəti uğurla yerinə yetirir.

Xidmət rəisi mayor Yusif Mehdiyev 25 ilə yaxındır ki, bu sahədə xidmət edir və qarşıya qoyulmuş

tapşırıqların öhdəsindən layiqincə gəlir. O, hərbi hissədə rabitə işini Daxili İşlər Nazirinin müvafiq əmrlərinin tələbləri əsasında qurur. Belə ki, hərbi hissədə rabitənin vaxtında təşkilinə, qarşılıqlı əlaqələrin yaradılmasına, rabitə və AİS vasitələrindən düzgün istifadə olunmasına, həmçinin, bütün texniki rabitə vasitələri ilə danışıq qaydalarına riayət edilməsinə əsasən, funksional vəzifələrinə uyğun olaraq, rabitə

bölmələrinin şəxsi heyəti tərəfindən qoşunların gizli idarə edilməsi, məxfiliyin təmin olunması tələblərinə cavab verir. Daimi olaraq xidmətin şəxsi heyəti tərəfindən rabitə və AİS vasitələrinin texniki vəziyyəti nəzərdə saxlanılır, onların qorunub saxlanılması, zərurət yarananda təmir edilməsi həyata keçirilir.

Əsas diqqət yetirilən istiqamətlərdən biri komanda-qərargah məşğələlərinin daima döyüşə hazır vəziyyətdə saxlamaq, eləcə də düzgün istismardır.


Bundan başqa, rabitə və AİS sahəsində fəaliyyət göstərən hərbi qulluqçuların ixtisas hazırlığı da diqqət mərkəzində saxlanılır. Onların ixtisas hazırlığının artırılması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün şəxsi heyətlə həftədə bir dəfə altı saat müddətində məşğələlər keçirilir. Proqrama uyğun olaraq, "Fövqəladə hallar, silahlı cinayətkarların zərərsizləşdirilməsi zamanı radiomübadilənin aparılması", "Məlumatların alınib-ötürülməsi", "Bölmələrin ayrı-ayrılıqda öz şəbəkələrində idarə olunması" və s. mövzular tədris olunur. Məşğələlərdə gizir Nahid Əliyev, çavuş Camal Mehdiyev və çavuş Fəhriyyə Abbasqulu daha çox fəallıq göstərərək ixtisasları üzrə dərin biliklərə sahib olmağa çalışırlar.

Bir sözlə, hərbi hissənin Rabitə və AİS xidməti daimi yüksək döyüş hazırlığını qoruyub saxlayır, qarşıya qoyulmuş bütün tələbləri müvəffəqiyyətlə icra edir.

baş leytenant T.Əlizadə

XİDMƏTƏ İNTİZAMLI, FUNKSIONAL VƏZİFƏLƏRİNİ DƏRİNDƏN BİLƏN HƏRBİ QULLUQÇULAR CƏLB OLUNUR

17072 sayılı hərbi hissədə xidməti-döyüş fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirən bölmələrdən biri də təminat taborudur. Tabor üzərinə düşən bütün növ tapşırıqları uğurla icra edir. Qərargah kuryeri, gün naryadı, xətt nəzarətçisi, radiostansiya mərkəzi üzrə növbətçi, yeməxana fəhlələri, avtopark və digər növ naryadları yerinə yetirən təminat taborunun şəxsi heyəti həvalə olunmuş vəzifələrə məsuliyyətlə yanaşır, peşəkarlıq səviyyələrinin artırılması istiqamətində daima öz üzərlərində çalışırlar. Təminat taborunun komandiri polkovnik-leytenant Emin Aslanov taborun cəlb olunduğu xidmətlər barədə danışarkən bildirdi ki, xidmətə intizamlı, funksional vəzifələrinə dərindən bilən, sağlam düşüncəyə malik hərbi qulluqçular cəlb olunurlar. Şəxsi heyət xidmətə cəlb olunmamışdan



öncə təlimatlandırılır, mənəvi-psixoloji durumlarına nəzərdə edilir, onlarla söhbətlər aparılır.

Əlbəttə ki, nizam-intizamlı, psixoloji cəhətdən sağlam olan əsgər xidmətinə qanunvericiliyin, eləcə də rəhbər sənədlərin tələbləri əsasında qurur. Belə olan halda hər hansı bir nöqsana yol verməkdən söhbət gəlməz.

Şəxsi heyətdə hökm sürən ruh yüksəkliyi, o cümlədən daxili qaydalarına ciddi əməl olunması tabor komandirinin tərbiyə işləri üzrə

müavini kapitan Əli Ağayevnin əməyinin nəticəsidir.

Bir qədər də taborun şəxsi heyətinin cəlb olunduğu xidmətlərdən bəhs etmək istərdim. Avtopark naryadı avtomobillərin parkdan giriş-çixışını tənzimləyir, xidmətaparma yerində daxili seliqə-sahmanın qorunub saxlanılmasını həyata keçirir. Radiostansiya üzrə növbətçi hərbi hissəni daima fasiləsiz rabitə ilə təmin edir, alınan məlumatları vaxtında aidiyyəti üzrə xidmətlərə ötürür, xətt nəzarətçisi isə rabitə xətlərinin sazlığını yoxlayır.

Gün ərzində hərbi qulluqçuların xidmətlərinin nəzərdə saxlanılması məqsədilə bölük komandirləri kapitan Qüdrət Əliyev və kapitan Alqayıt Məhərov bir neçə dəfə qəfləti olaraq xidmətin təşkili və aparılmasını yoxlayırlar. Yeni şəxsi heyətin cəlb olunduğu bütün növ xidmətlər zabitlər tərəfindən tam nəzərdə altında saxlanılır.

Belə olan halda əminliklə demək olar ki, təminat taboru həvalə olunmuş tapşırıqların öhdəsindən layiqincə gəlir.

baş leytenant T.Əlizadə

YÜKSƏK DÖYÜŞ HAZIRLIQLI MEHRİBAN VƏ SAĞLAM KOLLEKTİV

Bu gün müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini və onun mənafeini qorumaq, bundan ötrü qanını və canını əsirgəməmək və lazım gələrsə, hər an əldə silah Vətənin müdafiəsi uğrunda döyüşə qalxmaq özünü şüurlu surətdə dərk edən hər bir Azərbaycan gənci üçün qürur və şərəf mənbəyinə çevrilir. Gün-gündən çiçəklənən və inkişaf edən, torpağında babalarımızın ayaq izləri, səmasında şəhid ruhları dolanan Vətəni qorumaq başlıca amalıdır.

Texnoloji inqilabların baş verdiyi bir dövrdə Azərbaycan Respublikası da daxil olmaqla, ən qabaqcıl ölkələrin orduları elektronlaşır və kompüterləşmə dövrünə keçir. Elm-texniki tərəqqinin nailiyyətlərindən bəhələnilir. Belə bir zamanda düşmən ordusunu dəfələrlə üstələyən Azərbaycanın şanlı ordusu dünyanın bir çox qabaqcıl ölkələrinə nümunədir.

Bunun əksinə olaraq, mənfur düşmən ordusunu öz cənginə alan "intihar epidemiyası" həttə Ermənistan cəmiyyətini də uçuruma sürükləyir, onu xaos məngənəsində fırladır. "Əski pambiq bez olmaz, qarı



düşmən dost olmaz" kəlamı bütün dövrlərdə aktuallığını itirmir, gündüzdən öz doğruluq aksiomasını təsdiqləmiş düzgün statusa çevrilir. Düşmən nə qədər zəif olsa da, gəcələr yatmır, daima öz mənfur və alçaq əməllərini həyata keçirməyə can atır. Məhz bu məkrli cəhdlərin qarşısını almaqdan ötrü müsəlləh Azərbaycan əsgəri məğrur qartal tək postunda ayıq-sayıq xidmət aparır. Lakin bir həqiqəti də etiraf etmək lazımdır ki, "ən təhlükəli düşmən görünməyən düşməndir" ifadəsi yanlış deyildir. Düşmən bizim yanımızda, yaxınımızda ola, hər an zərbə endirmək üçün firsət gözləyə bilər. Elə buna görə də 67987 sayılı

hərbi hissənin komendant bölüyü, başda bölük komandiri baş leytenant Məhəmməd Məhərrəmov və bölük komandirinin müavini baş leytenant Məzahir Ağalarov olmaqla, tam tərkibli şəxsi heyətlə onlara tapşırılmış postlarda mühafizə və müdafiə tədbirləri həyata keçirir, qarovul xidmətinə layiqincə yerinə yetirirlər. Hər gün mütəmadi olaraq həyata keçirilən hərbi və fiziki hazırlıq məşğələləri, həmçinin ictimai-siyasi hazırlıq saatları hərbi qulluqçuların mənəvi-psixoloji və fiziki keyfiyyətlərinin yüksəldilməsini şərtləndirir.

Qarovul xidmətinə cəlb olunan şəxsi heyətin sayıq xidmət aparması, mənəvi keyfiyyətlərinin yüksək olması, habelə Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinin tələblərini dərindən mənimsəməsi onların qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirməsinə imkan yaradır. Döyüş xidməti aparan çavuş və əsgərlərin maddi-texniki təchizatı, bölük və taqım komandirləri tərəfindən mehriban, sağlam kollektiv formalaşdırılır.

Məhz bu sadalanan amillər əsgərlərimizi daha da gücləndirir, dözümlü və mərd edir.

**əsgər İliqar Qurbanov,
67987 sayılı hərbi hissə**

HƏRBİ QULLUQÇULARIMIZIN MÜTALİƏYƏ HƏVƏSİ GÜNÜ-GÜNDƏN ARTMAQDADIR

Ötən sayımızda Daxili Qoşunların 16075 sayılı hərbi hissəsində kitabxana işinin təşkili, yaradılan şəraitlə bağlı material dərc etmişdik. Bu dəfə 67987 sayılı hərbi hissənin kitabxanası barədə məlumat vermək istərdik.

Hərbi hissənin tərbiyə bölməsində kitabxana rəisi-kitabxanaçı çavuş Şəhla Əliyeva 2015-ci ilin sentyabr ayından bu vəzifədədir. O, 1993-cü il avqustun 14-də Bakı şəhərində doğulub. 2010-cu ildə Bakı şəhəri, Xətai rayonunda yerləşən 257 nömrəli məktəbi bitirib. 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində fəlsəfə ixtisası üzrə ali təhsil alıb. Daxili Qoşunların sıralarında xidmət etməmişdən əvvəl 2 sayılı ASAN xidmətin şəxsiyyət vəsiqələrinin verilməsi sektorunda könüllü olaraq çalışıb.

Hərbi hissə komandanlığı tərəfindən vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan, nümunəvi hərbi qulluqçu kimi xarakterizə olunur, bir sıra mükafatlara layiq görülüb.

Hərbi hissədə kitabxana işinin təşkilindən söz açan çavuş Şəhla Əliyeva bildirdi ki, hər ay kitabxananın iş planı hazırlanır və bu plana əsasən xidmət təşkil olunur. Şəxsi heyətin bədi, hərbi və metodiki ədəbiyyatlara olan tələbatının ödənilməsi, onların gündəlik mətbu orqanlarla təmin olunması kitabxananın fəaliyyətinin əsasını təşkil edir.

Kitabxana rəisinin sözlərinə görə, 2015-ci ilə qədər kitabxanada kitabların əksəriyyətini hərbi mövzuda olan dərsliklər, metodiki vəsaitlər təşkil edirdi. Bədi ədəbiyyat nümunələri isə nisbətən az idi. Lakin həmin ilin noyabr ayında hərbi hissənin kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən, Xətai rayonu M.Ə.Sabir adına kitabxana və Nizami rayonundakı Mərkəzləşdirilmiş kitabxananın səyyar fəaliyyət göstərən şöbələri ilə əməkdaşlıq etməyə başlayıb: "Bu əməkdaşlıq bu gün də səmərəli şəkildə davam etdirilir. Belə ki, həmin kitabxanalar ayda bir dəfə olmaqla, əsasən dünya və Azərbaycan ədəbiyyatı nümunələrini bizim kitabxanaya verir, oxunmuş ədəbiyyat nümu-

nələri isə geri qaytarılır. Təbii ki, ədəbiyyatların sifariş zamanı hərbi qulluqçuların istəkləri nəzərə alınır, siyahı tutulur və həmin siyahılar əsasında kitablar gətirilir".

Xidməti istifadə üçün nəzərdə tutulmuş vəsaitlərlə yanaşı, hərbi qulluqçular əsasən dedektiv janra na üstünlük verirlər. Çingiz Abdullayev Azərbaycan və rus dillərində olan əsərləri, həmçinin tarixi şəxsiyyətlərin heyəti barədə, dünya ədəbiyyatı inciləri sayılan Cek

lən zaman xidmətə cəlb olunmuş şəxsi heyət asudə vaxtlarının səmərəli təşkil məqsədilə səyyar klublar yaradılmışdır.

Görülən işlərlə yanaşı, hərbi hissə komandirinin tərbiyə işləri üzrə müavininin göstərişinə əsasən, komendant bölüyündə hər həftənin cümə günləri, ictimai-siyasi hazırlıq otaqlarında isə mütəmadi olaraq mətbuat və kitab gushələri yenilənir.



Londonun, Hemenquenin, Teodor Drayzerin və F.M.Dostoyevskinin əsərləri xüsusilə çox oxunur. Yerli ədəbiyyat nümunələrindən isə İlyas Əfəndiyevin, Cəlil Məmməd-quluzadənin kitablarına böyük maraq var.

Çavuş Şəhla Əliyeva əlavə etdi ki, mütləq insanın dünyagörüşünü, düşüncə tərzini yetkinləşdirən, inkişaf etdirən əsas istiqamətlərdən biridir: "Kitab oxumaq zehni ağır, stressi azaldır, söz xəzinəsini genişləndirir, səliss danışıq qabiliyyətini formalaşdırır. Həmçinin cəmiyyətdə qurduğumuz əlaqələrin də keyfiyyətini artırır. Əlbəttə ki, kitab oxumaq bir mədəniyyətdir, deyirlər, lakin mədəniyyət oxuduğun kitabların sayı deyil, anladığın, dərk etdiyin kitabların sayıdır. Yaxşı kitab həqiqətən də böyük sərvətdir. Bu baxımdan, hərbi qulluqçuların mütləq isə hissə komandanlığı tərəfindən diqqət mərkəzində saxlanılır".

Bundan başqa, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər - Avropa Oyunları, "Formula 1 Azərbaycan Qran-Pri" yarışları keçiri-

Kitabxana fondunun genişləndirilməsinə hərbi qulluqçular da həvəslə köməklik göstərirlər. Vaxtaşırı müxtəlif bədi və elmi ədəbiyyat nümunələrini kitabxanaya təqdim edirlər. Bundan başqa, şəhərimizdə fəaliyyət göstərən mədəniyyət evləri ilə əlaqə saxlanılır və fondun zənginləşdirilməsi üçün müəyyən addımlar atılır. Yeni kitablar gəldikcə, onlar qaimə əsasında anbardan təhvil alınır, inventar nömrəsi qoyularaq qeydiyyata götürülür. Kitabxanadan istifadə edən hərbi qulluqçular üçün qeydiyyat kitabçası yaradılır, onların aldığı kitablar tarixlər üzrə qeyd olunur.

Hərbi qulluqçular kitabları təhvil verərkən oxuduqları ədəbi, bədi və ya elmi əsərlər haqqında fikirləri, təəssüratları dinlənir, müzakirələr aparılır. Kitabxana rəisi hesab edir ki, şəxsi heyət arasında bu cür fikir mübadiləsinin geniş formada aparılması onların mütləqə olan marağının daha da artmasına səbəb olur.

**baş leytenant
X.Hacıadə**

ALİ HƏRBİ MƏKTƏBDƏ SİLSİLƏ TƏDBİRLƏR...

Daxili Qoşunların Ali Hərbi Məktəbində məktəb rəhbərliyinin və kursantların təşəbbüsü ilə Azərbaycanın işğal altında olan torpaqlarına həsr edilmiş silsilə tədbirlər keçirilir. Tədbirdə məktəb rəhbərliyi, Türkiyə Jandarm Qüvvələrinin bir qrup zabiti, eləcə də məktəbin pədaqoq-müəllim heyəti, zabitlər və kursantlar iştirak edirlər. Əsas məqsəd Azərbaycanın işğal olunmuş əraziləri, erməni təcavüzü, erməni vəhşilliyi barədə məlumatların şəxsi heyətə dolğun çatdırılması, işğalın səbəbləri, torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yürütdüyü siyasətin mahiyyətini və qarşıda duran vəzifələr barədə məlumatların verilməsidir.

Tədbirlərə işğal edilmiş rayonların ictimaiyyət nümayəndələri, həmin dövrdə Azərbaycan Müdafiə Nazirliyinin, Daxili Qoşunların, yerli özünümüdafiə taborlarının tərkibində döyüşmüş veteran döyüşçülər dəvət olunur, onların döyüş xatirələri dinlənir, kursantları maraqlandıran suallar cavablandırılır.

İlk tədbirləş Xocalı soyqırımına həsr olunmuşdu. Dəvət olunmuş Xocalı sakinlərinin çıxışları erməni vəhşiliklərini kino lentə kimi gözələrimiz önündə canlandırır. Daxili Qoşunların Veteranlar Şurasının üzvü Səfcan Bayramov, Türkiyə Jandarm Qüvvələrinin zabiti Osman Çök da çıxış edərkən həmin dövrdə ölkəmizdəki mürəkkəb ictimai-siyasi hadisələr, ordu quruculuğu prosesindəki çatışmazlıqlar barədə danışdı. Qeyd edildi ki, himayədarlarının dəstəyini təpədən-dırnağa qədər silahlandırılmış erməni qəsbkarlarına qarşı respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə Azərbaycan əsgəri son damla qanına qədər vuruşub. Torpaqlarımızın işğala məruz qalması isə o

zaman hakimiyyət başında olan naşı siyasətçilərimizin oriyentasiyası, ölkəmizə yönəlik təzyiqlərin, siyasətin nəticəsində olub.

1990-cı illəri əks etdirən müvafiq real materiallardan istifadə edilməklə kursantlarımız tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Sonda Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün dövlət siyasətinin əsas istiqamətləri barədə çıxış etdi. Diqqətə çatdırdı ki, Respub-



lika Prezidentinin dediyi kimi, Azərbaycan istənilən vasitə ilə öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Həmçinin vətənpərvərlik hisləri aşılayan belə tədbirlərin keçirilməsində qardaş Türkiyənin Jandarm Qüvvələri zabitlərinin göstərdiyi köməliyə görə minnətdarlıq ifadə olunub.

Qeyd edim ki, Ali Hərbi Məktəbdə Qubadlı və Ləçin rayonlarının işğalı günü ilə əlaqədar analoji tədbirlər davam etdirilib. Onların hazırlanmasında yaxından iştirak edən, fəallıq göstərən kursantlardan Asim Eyyazlının və Sahil Əhmədovun adlarını qeyd etmək istərdim.

Hərbi-vətənpərvərlik mövzusunda təşkil edilən bu formatlı tədbirlərimiz davam etdiriləcək.

**Elsevər Bayramov,
Ali Hərbi Məktəbin kursantu**

GENERALLARIMIZ

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
İLK MÜDƏFİƏ NAZİRİ
XOSROV BƏY SULTANOV

Xosrov bəy Sultanov 1879-cu il martın 10-da Zəngəzur qəzasının Hacısamlı bölgəsində (hazırda Laçın rayonu) dünyaya göz açıb. Gəncə Gimnaziyasını bitirdikdən sonra Odesada ali tibb təhsili alıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri, əkinçilik naziri, 1919-1920-ci illərdə Şuşada Qarabağın general-qubernatoru olub.

1919-cu ilin 21-30 martında Əsgər döyüşündə daşnak generalı Dronu məğlub edib. 1919-cu ilin iyununda Şuşaya ermənilərə silah gətirənləri və erməni Milli Şurasının üzvlərini həbs etdirib.

Tarixi sənədlərə görə, 1919-cu il yanvarın 15-də Azərbaycan Demokratik Respublikası hökumətində keçirilən iclasda əsas məsələ Zəngəzur və Qarabağda yaranmış ağır vəziyyət idi.



Hər iki bölgənin eyni qubernatorluğunun yaradılması məsələsi gündəmdə dururdu. Əsas səbəb Xosrov bəyin əslən Zəngəzur bölgəsindən olması, bölgələri yaxşı tanıması, ən əsası isə Xosrov bəyə dayaq dura biləcək qardaşı Sultan bəyin yuxarı Zəngəzurun Hacısamlı hissəsinin səlahiyyətli bəyi olması, onun xeyli silahlı

dəstəsinin olması və silah-sursata, nizamlı orduya malik daşnak-erməni generalı Andranikin qarşısında dayana bilməsi idi.

AXC özünün həm 15, həm də 29 yanvar tarixli yığıncaqlarında Qarabağ general-qubernatorluğunun yaradılmasını və bu vəzifəyə Xosrov bəyin təyin edilməsinə yekdilliklə qərar vermişdir. Bu qərara Xosrov bəy Sultanov Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl inzibati ərazisinin rəhbəri, Çingiz İldırım isə onun müavini olmuşdur. Hər iki şəxs 1919-cu il fevralın 12-də quberniyanın mərkəzi olan Şuşa şəhərinə gəlmiş və özlərinin ilk müşavirəsini fevralın 15-də keçirmişlər. Bu yığıncaqda polis təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, qaçqınların öz torpaqlarında məskunlaşdırılması, əkin sahələrinin təhlükəsizliyi, təhsil, tibbi işlər, poçt və teleqraf, hərbe çağırış və cari məsələlər diqqət mərkəzində olmuşdur.

1923-cü ildən etibarən onun mühacirət dövrü başlayıb və 1943-cü ildə (bəzi ədəbiyyatlarda 1947-ci il göstərilir) Türkiyədə vəfat edib.

YENİLMƏZ MANQA...

Hərb tariximizə qızıl hərfərlə yazılan və gənc nəsle örnək olan qəhrəmanlıq nümunələrindən biri də 1993-cü ilin dekabrında Füzuli rayonunda gedən şiddətli döyüşlər zamanı baş verdi...

1993-cü ilin noyabr-dekabr aylarında Füzuli rayonu ərazisinin böyük hissəsinin işğalını tam başa çatdırmaq, digər ərazilərimizi ələ keçirməyi planlaşdıran ermənilər Beyləqan istiqamətində hücumlarını davam etdirirdilər. Daxili Qoşunların hissələri Füzuli rayonunun işğal olunmamış yaşayış məntəqələrində düşmənin hücumunun qarşısını almaq və onu geri oturtmaq üçün əzmle vuruşdu. Çavuş Şahin Abbasovun komandiri olduğu manqa bu döyüşlərdə



xüsusilə fərqlənirdi.

11 dekabr 1993-cü il. Həmin gün Füzuli rayonunun Böyük Bəhmenli kəndi ətrafında gedən döyüş zamanı Daxili Qoşunların 67987 sayılı hərbi hissəsinin beş nəfər döyüşçüsü - manqa komandiri çavuş Şahin Abbasov, əsgərlər - snayperçi Yalçın Qəhrəmanov, qumbaraatançı Maqsud Daşdiyev, pulemyotçu Fərhad Yusifov və atıcı Siyavuş Rüstəmov dəmir yolu

qırağındakı mühüm əhəmiyyətli postun müdafiəsi zamanı son nəfəsədək vuruşmuş, dayandıqları sənəyə şığıyan düşmən tankının altında torpağa gömülərək əbədiyyətə qovuşmuşlar. İrəliləyən düşmən tankı qarşısından geri çəkilməyib ölümün gözünə dik baxan bu döyüşçülər qəhrəmancasına şəhid olmuşlar (Bu manqa qoşunlarının igid hərbi qulluqçusu kapitan Natiq Şahbazovun komandiri olduğu bölüyün tərkibində idi. Kapitan N.Şahbazovun özü isə bu döyüşdən bir qədər sonra - 1993-cü il dekabrın 19-da Füzuli rayonu ərazisində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuşdur).

Şəhid döyüşçülərimizin xatirəsini əbədiləşdirmək məqsədilə onların həlak olduqları yerdə abidə ucaldılıb.

Belə qəhrəman döyüşçülərimizi tanımaq və təbliğ etmək hər birimizin borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

TƏHLÜKƏSİZLİK KƏMƏRİ - avtomobillərin ayrılmaz detalı və yaxud sürücü həyatının qarantı


"Volvo PV 544" avtomobili kəmərin tətbii olduğu kimi avtomobil kimi tarixə düşüb. 1949-cu ildə bu avtomobildə quraşdırılan, üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri insanın bədənində görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilərlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdu idi.

Avtomobil sənayesinin tarixi 120 ildən çox müddəti əhatə edir. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmamışdı. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri təbii olaraq, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmərlər 120 il əvvəl istehsal olunsaydı, dünyanın demoqrafik vəziyyəti tam başqa olardı.

Təyyarədən avtomobile

Təhlükəsizlik kəmərinin ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturaclar üçün layihələr işləyib hazırlayıb. Qəza zamanı oturaçağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayırmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu. Bu həm də istifadəsi çox asan bir sistem olmalı idi.

Min bir zəhmət bahasına ərsəyə gələn təhlükəsizlik kəmərləri 1949-cu ildə "Volvo PV 544" və "Volvo Amazon" modellərində quraşdırıldı. Bütün avtomobil istehsalçıların sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq pa-



Üçnöqtəli avtomobil kəməri

tent aldı.

Əvvəlcə yeni ixtira birmənalı qəbul edilmədi. Sürücülər gah hərəkət edə bilməməkdən, gah da təhlükəsizlik kəmərinin geyimi qırışdırmasından şikayət edirdilər. Lakin qısa vaxt ərzində insanlar təhlükəsizlik kəmərinin faydasını anlamağa başladılar. 1963-cü ildə "Volvo" ixrac etdiyi avtomobilləri təhlükəsizlik kəməri ilə komplektləşdirməyə başladı. Avropa və Amerika bazarlarında daha təhlükəsiz bir avtomobil ortaya çıxdı. "Volvo"nun mütəxəssisləri yeni məhsulun nə qədər səmərəli olduğunu öyrənmək üçün 30 min qəzanı araşdırdılar və məlum oldu ki, təhlükəsizlik kəməri travma riskini 50-60% azaldı.

1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

0,2 saniyəyə baş verən faciə

Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:

- 0,026 saniyədən sonra bəmper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini

qabaq oturacaq xəttində saxlayır. Təhlükəsizlik kəmərinə istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;

- 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;

- 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;

- 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panellə çarpılır;

- 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çarpılır və baş beyin ölümcül travma alır;

- 0,100 saniyə sonra sürücü geri atılır - onun sonu gəldi;

- 0,110 saniyə sonra avtomobil yüngülcə geriye hərəkət edir;

- 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;

- 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpəlməyə başlayır. Hadisə yeri toza bürünür.

Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.

Əlavə edək ki, hava yastıqları ilə təchiz olunan avtomobildə təhlükəsizlik kəməri taxmamaq daha ağır fəsadlara yol açır. Avtomobilin sürəti artdıqca, qəza zamanı insanın üzünə düşən zərbə də həndəsi silsilə ilə artır.

Əziz sürücü və sərnişinlər!

Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərinə istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üz-büz toqquşma zamanı 2,5, yandan zərbə zamanı isə 1,8 dəfə azalır.

Bir halda ki, hər şey aydındır, o zaman təhlükəsizlik kəmərinə necə imtina etmək olar? Bir düşünün.

Maddi-texniki təminat İdarəsinin Avtomobil və zirehli texnika şöbəsi

NÜMUNƏVİ XİDMƏT

Gizir Ramil Babayev 16075 sayılı hərbi hissənin intizamı, bacarıqlı hərbi qulluqçularından biridir.

O, 1983-cü il iyunun 20-də Mingəçevirdə doğulub. Orta təhsilini Sumqayıtdakı 33 sayılı məktəbdə alan Ramil 1999-cu ildə Sumqayıt Politehnik Texnikumuna qəbul olunub. 2003-cü ildə texnikumu bitirərək həmin ilin aprel ayında Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Məhz həmin dövrlərdə, Vətənə olan borcunu yerinə yetirərək artıq öz həyat yolunu yəqinləşdirir. Uşaqlıqdan hərbi peşəyə olan marağı heç də təsadüfi deyildi. Atasının polis xidməti onu qürreləndirir, gələcəyinə işıq salır.

2009-cu ildə 16075 sayılı hərbi hissədə müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayır. Hazırda avtomobil və zirehli texnika ehtiyat hissələri anbarının rəisi vəzifəsində xidmətini



ləyaqətlə davam etdirir.

Maddi vəsaitlərin düzgün istismarına, saxlanmasına, dəqiq uçotun aparılmasına, faktiki mövcudluğuna, anbarda daxili qaydalara riayət olunmasına ciddi nəzarət edən gizir R. Babayev hissə komandirinin tərbiyə işləri üzrə müavini polkovnik-leytenant Məzahir Seyidov tərəfindən müsbət xarakterizə olunub.

Hərbi qulluqçuya xas olan bir çox xüsusiyyətlərə malik ol-

ması xidməti fəaliyyətində özünü göstərir. Anbarda saxlanılan maddi vəsaitlərin nomenklaturasını bilmək, onların dəstləşməsinə, mövcudluğuna və keyfiyyətinə diqqət yetirmək, habelə maddi vəsaitləri ancaq təyin olunmuş sənədlər əsasında anbardan buraxmaq və qəbul etmək onun əsas vəzifələridir. Anbar rəisi kimi üzünə düşən vəzifələrin məsuliyyətini dərk edərək, tapşırıqların icrasını təmin edir.

O, fəaliyyətini düzgün tənzimlədiyinə, öz üzərində çalışaraq xidmətdə fərqləndiyinə görə cari ildə hərbi hissədə keçirilən ümumi inspeksiya yoxlaması zamanı müsbət nəticələr əldə edib.

Xidmətdə nizam-intizamlı olmağı ən vacib amillərdən sayan hərbi qulluqçu Daxili Qoşunlarda xidmətlə fəxr etdiyini bildirdi. Rəhbərlik tərəfindən ona göstərilən etimadı hər zaman doğruldacağını, bunun üçün bütün gücünü səfərbər edəcəyini vurğuladı.

leytenant N.Ağayeva

HƏRBİ XƏBƏRLƏR

Türkmənistan Çindən aldığı "NSG-127" snayper tüfəngini nümayiş etdirib

Türkmənistan Çindən aldığı "NSG-127" indeksi snayper tüfəngini hərbi paradda nümayiş etdirib. Türkmənistanın paytaxtı Aşqabadda müşəkil gününü münasibətilə keçirilən hərbi paradda, "NSG-127" snayper tüfənginin hərbiçilər tərəfindən nümayiş etdirilməsi diqqət mərkəzində olub.



"NORINCO" şirkətinin istehsalı olan "NSG-127" Çin ordusu xaricində istismarda olduğu ilk dəfə Türkmənistanda keçirilən hərbi paradda zirehli maşın üzərində təqdim olunub.

12.7×108 mm çaplı "NSG-127" snayper tüfənginin çəkisi 13 kq, effektiv atış məsafəsi isə 1500 metrdir.

Belarus "Polonez-M" YARS-in sınaqlarını tamamlayıb



Belarusun Dəqiq Elektromexanika Zavodu "Polonez" yayılm atəşli reaktiv sistemin 300 km atış uzaqlığına malik "Polonez-M" səviyyəsinə çatdırılması üzrə modernləşdirmə işləri aparır. Bu barədə "AzeriDefence" Belarus Dövlət Hərbi Sənaye Komitəsinə istinadən məlumat verib.

Allah rəhmət eləsin

Daxili Qoşunların Komandanlığı tibb xidməti polkovniki Rasim Qüdrətova **anasının** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Daxili Qoşunların Komandanlığı polkovnik-leytenant İlham Abiyeva **anasının** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Daxili Qoşunların Komandanlığı polkovnik-leytenant Aşef Cəfərova **atasının** vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

"AzeriDefence"

TƏSİSÇİ:
Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: X.Hacızadə

REDAKSİYANIN ÜNVANI:
AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonu : (012) 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər"
qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və
DİN-in mətbəəsində hazır elektron
variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000